

Təsdiq edirəm:
 Biznes mühiti və beynəlxalq
 reytinglər üzrə Komissiyanın sədri,
 Azərbaycan Respublikası Baş nazirinin
 birinci müavini Yaqub Eyyubov

16.02.2021-ci il

**Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun
 2021-ci il üçün Fəaliyyət Planı**

| Sıra №-si | İndikatorlar | Mövcud vəziyyət (2019-2020-ci illər üzrə) | Metodologiya | Görüləcək tədbirlər | Son icra müddəti | İcra orqanları | Məsul şəxslər |
|-----------------------------------|---|---|--|---|------------------|---|--------------------------------------|
| Qlobal Rəqabətlik Hesabatı | | | | | | | |
| 1. | 7.02 Bazar dominantlığının səviyyəsi | 19-cu yer, 62 bal | Bu göstərici Dünya İqtisadi Forumunun "Ölkənizdə korporativ fəaliyyəti necə xarakterizə edirsiniz?" sorğusu əsasında müəyyən olunur. Cavab 1-7 bal üzrə qiymətləndirilir [1 = bir neçə biznes qrupu üstünlük təşkil edir; 7 = bir çox firma arasında yayılmışdır]. | Aşağıdakı istiqamətlərdə aidiyyəti qurum tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən həmin quruma zəruri dəstəyin göstərilməsi: 1. Təbii inhisar subyektləri tərəfindən öz fəaliyyətlərində qanunvericiliyin tətbiqi təcrübəsi üzrə təhlillərin aparılması, nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi və təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi; 2. İnhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi; 3. Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin süni qiqlik yaratmaq və yaxud qiymətləri artırmaq məqsədilə istehsalın həcmi dəyişdirməsi və yaxud əmtəələri dövriyyədən çıxarması, digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaratması, bazarda əlavə üstünlük əldə etmək məqsədilə | Mütəmadi | İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - AİBNDX) | Şahin Nağıyev, Xamis Seyranov |
| | 7.03 Xidmət sahələri üzrə rəqabət | 36-cı yer, 72 bal | Bu göstərici Dünya İqtisadi Forumunun aşağıdakı sorğusu üzrə 3 komponentin orta göstəricisi əsasında hesablanır: "Ölkənizdə aşağıdakı xidmətlərin təminatı nə dərəcədə rəqabətlidir: (a) | | | | |

| | | | | | | | |
|-------------------------------------|---|----------------------|---|---|---|--|---|
| | | | peşəkar xidmətlər (hüquqi xidmətlər, mühəsibat uçotu, mühəndislik və s.); (b) pərakəndə xidmət; (c) şəbəkə sektoru (telekommunikasiya, kommunal xidmətlər, poçt, nəqliyyat və s.)? Cavab 1-dən (rəqabətli deyil) 7-yə (yüksək rəqabətli) qədər dəyişir. | qiymətlərlə manipulyasiya etməsi (qiymətlərin artırılması, azaldılması və ya bir səviyyədə saxlanması) kimi qadağan olunmuş fəaliyyətinin vaxtında müəyyən edilməsi üçün istehlak bazarında qiymət monitorinqlərinin aparılması və nəticələrə uyğun olaraq müvafiq tədbirlərin görülməsi; 4. Haqsız rəqabətin əlamətləri barədə istehlakçıların və sahibkarlıq subyektlərinin məlumatlandırılması və onların haqsız rəqabətin qarşısının alınmasında iştiraka təşviq edilməsi. | | | |
| 2. | 12.09 Alıcıların istehlakçılıq meyarları | 18-ci yer, 59,1 bal | Dünya İqtisadi Forumunun "Sizin ölkənizdə alıcılar satınalma qərarları qəbul edərkən nəyə əsaslanırlar?" sorğusuna alıcının cavabı [1=yalnız ən aşağı qiymətə əsaslanır, 7= yaxşı keyfiyyət göstəricisinə əsaslanır]. | Aşağıdakı istiqamətlərdə aidiyyəti qurum tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən həmin quruma zəruri dəstəyin göstərilməsi: 1. İstehlakçı hüquqları barədə istehlakçıların və sahibkarların maarifləndirməsi işlərinin aparılması; 2. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş müraciətlərə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması. | Mütəmadi | İqtisadiyyat Nazirliyi (AİBNDX) | Araz Əliyev, Vəli Məmmədov, Yusif Hüseynov |
| Global İnnovasiyalar İndeksi | | | | | | | |
| 3. | 4.3.2. Yerli rəqabətin intensivliyi | 103-cü yer, 61,3 bal | Dünya İqtisadi Forumunun "Ölkənizdə daxili bazarda rəqabət nə dərəcədə intensivdir?" sorğusu əsasında hesablanır [1=heç intensiv deyil, 7= yüksək intensivlik var]. | Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi: 1. Yerli bazarlara müvafiq mal (iş və xidmət) növü üzrə yeni iştirakçıların daxil olması prosedurlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması; 2. Bu alt-indikator üzrə Azərbaycanla bağlı göstəricilərin müvafiq metodologiyanın tələbləri baxımından araşdırılması, hesabatdakı göstəricilərin mövcud vəziyyətə görə müqayisəli qiymətləndirilməsi və qeyd olunan göstəricilərin yaxşılaşdırılmasına dair təkliflərin hazırlanaraq aparılmış qiymətləndirmənin nəticələrini özündə əks etdirən hesabatla birlikdə Komissiyaya təqdim edilməsi; 3. Yerli rəqabətin intensivliyinin artırılması istiqamətində görülmüş işlərə dair məlumatların KİV və sosial şəbəkələr vasitəsilə yayılmasının təmin olunması. | 01.06.2021 01.04.2021 Hər rüb | İqtisadiyyat Nazirliyi (AİBNDX), Ədliyyə Nazirliyi, Mərkəzi Bank, sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verən digər orqanlar | Şahin Nağıyev, Namiq Rzayev, Adil Əliyev, Samir İsmayılov, Rəşad Qarayev, Zaur Nuruyev |

Doing Business Hesabatı

| | | | | | | | |
|---|-----------------------------|--|---|--|--|-------------------------------|--|
| 4. | Dövlət satınalmaları | 111-ci yer, 755 gün 39-cu yer, 16 prosedur | <p>Bu yeni indikator standartlaşdırılmış fərziyyələr (sorğu anketinin 1-ci hissəsindəki) əsas götürülməklə, hər bir ölkədə satınalma prosesinin hər 2 mərhələsində (“Təkliflərin cəlb edilməsi (“Bidding phase”)” və “Müqavilənin idarəedilməsi (“Contract management phase”)”) mövcud prosedurların sayını və müddətini, habelə ölkədə dövlət satınalmaları üzrə qanunvericilik bazasını (“Regulatory framework index”) qiymətləndirir.</p> <p>Dövlət satınalmaları indikatoru üzrə məlumatlar inzibati və satınalma qanunvericiliyi sahəsində təcrübəsi olan hüquqşünaslar və inşaat/mühəndislik firmaları tərəfindən cavablandırılan sorğular vasitəsilə əldə edilir və yerli qanunların, habelə normativ aktların təhlili əsasında yoxlanılır.</p> <p>Dövlət satınalmaları üzrə ölkələrin reytingi ehtimal məbləği 2,5 milyon dollar olan 20 kilometr uzunluğunda yol infrastrukturunu işlərinin satın alınması nümunəsi üzrə</p> | <p>Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:</p> <p>1. Dövlət satınalmalarına dair “Doing Business” komandasının hazırladığı hesabatdakı 1-ci mərhələnin 8-ci (“Podratçının işlərə başlamazdan əvvəl digər qurumlardan icazələri/rəyləri əldə etməsi”) və 9-cu (“Podratçının işlərə başlamaq üçün bildiriş əldə etməsi”) prosedurları ilə əlaqədar aşağıdakı tədbirlərin görülməsi:</p> | | | |
| | | | <p>1.1. Qeyd olunan proseduralardan irəli gələrək “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) daha da təkmilləşdirilməsinə dair təkliflərin hazırlanaraq Komissiyaya təqdim olunması</p> | 01.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), Ədliyyə Nazirliyi | Əhməd Həsənov, Adil Əliyev | |
| | | | <p>1.2. Tender müqaviləsinin icrasına başlanması üçün müvafiq qurumlardan icazələrin (razılıqların) alınmasının tələb olunması ilə bağlı aidiyyəti sahəvi qanunvericilik aktlarının nəzərdən keçirilməsi, həmin icazələrin (razılıqların) siyahısının hazırlanması (sahənin və icazə verən qurumun adı göstərilməklə) və zərurət yarandıqda həmin sənədlərdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin adıçəkilən siyahı ilə birlikdə Komissiyaya təqdim olunması</p> | 15.04.2021 | Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi (AİBNDX), Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Energetika Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azərsu” ASC, “Azəriqaz” İB, digər aidiyyəti dövlət qurumları | Adil Əliyev, Əhməd Həsənov | |
| | | | <p>1.3. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 1.2-ci bəndi üzrə hazırlanan siyahı əsasında aidiyyəti qurumlara icazə və ya razılıqla bağlı sorğuların elektron formada göndərilməsi və cavabların elektron formada alınması (bundan sonra - sorğuların elektron mübadiləsi) üçün aşağıdakı tədbirlərin görülməsi:</p> | | | | |
| <p>1.3.1. Aidiyyəti normativ hüquqi aktlarda sorğuların elektron mübadiləsilə bağlı dəyişikliklərin edilməsinə dair təkliflərin (müvafiq müddətdə rəy bildirilmədikdə, iradların olmaması və sorğunun razılaşıdırılmış hesab olunması prezumpsiyasının tətbiqi) hazırlanaraq Komissiyaya təqdim olunması</p> | 01.06.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), Ədliyyə Nazirliyi | Əhməd Həsənov, Adil Əliyev | | | | |

| | | | | | | |
|--|--|--|--|------------|---|-------------------------------------|
| | | bütün satınalma mərhələlərinin ümumi icra müddətinin (gün) sayı əsasında müəyyən olunur. | <p>1.3.2. Dövlət satınalmalarının vahid internet portalının (bundan sonra - portal) tərkibində Sorğuların Elektron Mübadiləsi alt-sisteminin yaradılması</p> | 01.10.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - VXSİDA, aidiyyəti dövlət qurumları | Əhməd Həsənov, Fariz Cəfərov |
| | | | <p>1.4. Qanunun tələblərinə uyğun olaraq müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr (razılıqlar) barədə bildirişin formasının müəyyən edilməsi və adıçəkilən bildirişin podratçıya təqdim olunması qaydasının təsdiq olunması</p> | 01.04.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), Ədliyyə Nazirliyi | Əhməd Həsənov, Adil Əliyev |
| | | | <p>2. Aşağıdakı istiqamətlərdə qanunvericiliyə dəyişikliklərin edilməsi, həmin dəyişikliklərin izah olunması və kommunikasiyasının aparılması ilə əlaqədar qeyd olunan tədbirlərin görülməsi:</p> <ul style="list-style-type: none"> - ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi; - tender komissiyasının formalaşdırılması, habelə fəaliyyəti ilə bağlı prosedurlar; - zərflərin açılması proseduruna dair müddət tələbləri; - tender prosedurları, o cümlədən təkliflərin qiymətləndirilməsinə dair müddət tələbləri; - tender təklifinin kənarlaşdırılması ilə bağlı tələblər; - satınalan təşkilat tərəfindən icazələrin (razılıqların) müqavilənin icrasına başlanana qədər əldə olunması; - kotirovka və təkliflər sorğusu prosedurlarının həyata keçirilməsi üçün müddət tələbləri; - kotirovka sorğusu prosedurunun elektronlaşdırılması; - satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının qüvvədə olma müddətinin, habelə işlərin yoxlanması zamanı satınalan təşkilatla podratçı arasında icra olunmuş işlər üzrə razılığın əldə oluna bilməməsi məsələsinin tənzimlənməsi; - satınalan təşkilatla malgöndərənin (podratçının) satınalma prosedurları üzrə xərclərinin azaldılması; - dövlət satınalma prosesinin təkmilləşdirilməsinin digər istiqamətləri. | | | |
| | | | <p>2.1. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2-ci bəndində qeyd olunan istiqamətlər üzrə təhlillərin və müzakirələrin aparılması, Qanunda dəyişikliklərin edilməsinə dair müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi</p> | 01.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), Ədliyyə Nazirliyi | Əhməd Həsənov, Adil Əliyev |

| | | | | | | |
|--|--|--|---|---|---|--------------------------------------|
| | | | <p>2.2. Satınalma prosedurunun qanunvericiliyin tələblərinə uyğun şəkildə ardıcıl həyata keçirilməsini təmin etmək məqsədilə “Dövlət satınalmaları” indikatorunun prosedurları üzrə aşağıdakı tələblərə cavab verən təqdimatların hazırlanması və Komissiyanın Katibliyi ilə razılaşdırılması:</p> <ul style="list-style-type: none"> - müvafiq dizayn əsasında hazırlanmalı; - geniş formatda olacaq 1-ci təqdimatda hər bir prosedur üzrə prosedurun adı, müddəti, sərf olunan vaxt, hüquqi baza, məsuliyyət, yeni dəyişikliklər ayrıca qeyd olunmalı; - buklet formatında olacaq 2-ci təqdimatda bütün prosedurların adı və vaxtı, yeni dəyişikliklər müqayisəli göstərməli (əvvəl/sonra). | 15.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi - İİTKM | Əhməd Həsənov, Rəşad Hüseynov |
| | | | <p>2.3. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.2-ci bəndi üzrə hazırlanan təqdimatların ingilis və rus dillərinə tərcümə olunaraq yayılması, habelə 1-ci geniş təqdimatın satınalan təşkilatlar, sahibkarlar, aparıcı konsaltinq şirkətləri, biznes assosiasiyaları və digər təşkilatlarla keçirilən görüşlərdə əsas sənəd kimi istifadə olunması</p> | 01.04.2021 (tərcümə) Mütəmadi | İqtisadiyyat Nazirliyi (AİBNDX), İİTKM | Əhməd Həsənov, Rəşad Hüseynov |
| | | | <p>2.4. Satınalan təşkilatlar üçün onlayn təlimlərin keçirilməsi, onlara qanunvericilikdəki yeniliklər və qanunvericiliyin tələblərinin izah olunması ilə bağlı aşağıdakı tədbirlərin görülməsi:</p> | | | |
| | | | <p>2.4.1. Satınalan təşkilatların fəaliyyət sahələri və digər xarakterik cəhətlərinə görə qruplaşdırılması, hər bir təşkilat üzrə koordinator kimi aşağıdakı vəzifələri yerinə yetirəcək məsul şəxslərin müəyyən edilməsi və növbəti dövrlərdə istifadə üçün məlumat bazasının yaradılması:</p> <ul style="list-style-type: none"> - dövlət satınalması üzrə qanunvericilik sahəsində əlaqələndirmə və koordinasiya işlərinin təşkili və icra edilməsi; - yeniliklərin satınalan təşkilat daxilində yayılması; - satınalan təşkilatın aidiyyəti şəxsləri üçün təlimlərin keçirilməsi; - müvafiq sahədə yaranan sualların cavablandırılması və ya müvafiq cavabın alınması üçün aidiyyəti qurumla (AİBNDX) əlaqələndirmənin təmin olunması; | 15.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), İİTKM, bütün aidiyyəti qurumlar | Əhməd Həsənov, Rəşad Hüseynov |

| | | | | | | | |
|--|--|--|--|---|---|---|--|
| | | | | - aidiyyəti qurumdan (AİBNDX) daxil olan müraciətlərin operativ cavablandırılması və ya satınalan təşkilatda aidiyyəti üzrə istiqamətləndirilməsi. | | | |
| | | | | 2.4.2. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.4.1-ci bəndi üzrə müəyyən olunan koordinatorların sualları və müraciətlərinin operativ cavablandırılması üçün ən azı iki məsul şəxsin ayrılması, birbaşa qaynar xətlərin müəyyən edilməsi (portalın əlaqə bölməsindəki telefon nömrələrini yeniləməklə), bu barədə məlumatın koordinatorlara çatdırılması və portalda yerləşdirilməsi | 15.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), İİTKM, bütün aidiyyəti qurumlar | Əhməd Həsənov, Rəşad Hüseynov |
| | | | | 2.4.3. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.4.1-ci bəndi üzrə aparılan qruplaşma əsasında aidiyyəti koordinatorlar və satınalan təşkilatın digər əməkdaşları üçün onlayn təlimlərin keçirilməsi | 05.04.2021 07.04.2021 09.04.2021 13.04.2021 15.04.2021 Hər rüb (zərurət əsasında müvafiq ardıcılıqla görüşlərin keçirilməsi) | İqtisadiyyat Nazirliyi (AİBNDX), İİTKM, bütün aidiyyəti qurumlar | Əhməd Həsənov, Rəşad Hüseynov |
| | | | | 2.5. Qanunvericilikdəki dəyişikliklər əsasında portalın "Tez-tez verilən suallar" bölməsindəki məlumatların yenilənməsi və ictimaiyyətə daha geniş məlumatların çatdırılması üçün əlavə sual-cavabların daxil edilməsi | 15.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX) | Əhməd Həsənov |
| | | | | 2.6. Qanunvericilikdəki dəyişikliklər nəzərə alınmaqla portalın "Video təlimat" bölməsindəki materialların nəzərdən keçirilməsi və zərurət yarandıqda müvafiq dəyişikliklərin aparılması | 15.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX) | Əhməd Həsənov |
| | | | | 2.7. Sahibkarlar üçün onlayn təlimlərin keçirilməsi və qanunvericilikdəki yeniliklər və qanunvericiliyin tələblərinin izah olunması ilə bağlı aşağıdakı tədbirlərin görülməsi: | | | |
| | | | | 2.7.1. Sahibkarlıq subyektlərinin fəaliyyət sahələri və digər xarakterik cəhətlərinə görə qruplaşdırılması və onlayn təlimlərdə iştirak edəcək nümayəndələrin müəyyən olunması | 15.03.2021 | İqtisadiyyat Nazirliyi (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi-KOBİA, AİBNDX), İİTKM | Natiq Həsənov, Əhməd Həsənov, Rəşad Hüseynov |

| | | | | | | | |
|--|--|--|---|--|---|--|--|
| | | | | <p>2.7.2. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.7.1-ci bəndi üzrə müəyyən olunan sahibkarların sualları və müraciətlərinin operativ cavablandırılması üçün məsul şəxsin ayrılması, ayrıca birbaşa qaynar xəttin müəyyən edilməsi, bu barədə məlumatın sahibkarlara çatdırılması və portalda yerləşdirilməsi</p> | 15.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX, KOBİA), İİTKM | Natiq Həsənov, Əhməd Həsənov, Rəşad Hüseynov |
| | | | <p>2.7.3. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.7.1-ci bəndi üzrə aparılan qruplaşma əsasında aidiyyəti sahibkarların nümayəndələri üçün onlayn təlimlərin keçirilməsi</p> | 06.04.2021 08.04.2021 09.04.2021 12.04.2021 14.04.2021 Hər rüb (zərurət əsasında müvafiq ardıcılıqla görüşlərin keçirilməsi) | İİTKM, İqtisadiyyat Nazirliyi (AİBNDX, KOBİA) | Natiq Həsənov, Əhməd Həsənov, Rəşad Hüseynov | |
| | | | <p>2.7.4. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.4.3-cü və 2.7.3-cü bəndləri üzrə keçirilən onlayn təlimlər barədə məlumatların, habelə bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.2-ci bəndi üzrə hazırlanan 2-ci buklet formatlı təqdimatın KİV-də və sosial şəbəkələrdə yayımlanmasının təmin edilməsi</p> | Mütəmadi | İİTKM, İqtisadiyyat Nazirliyi (AİBNDX) | Rəşad Hüseynov, Əhməd Həsənov | |
| | | | <p>2.7.5. Dövlət satınalmaları üzrə sahibkarlıq subyektlərinin məlumatlılığının müəyyən edilməsi məqsədilə sorğuların keçirilməsi və nəticələrinin təhlil edilməsi, bu barədə hesabatın Komissiyaya təqdim olunması</p> | Hər rüb | İİTKM, İqtisadiyyat Nazirliyi (AİBNDX, KOBİA) | Rəşad Hüseynov, Əhməd Həsənov | |
| | | | <p>2.7.6. Dövlət satınalmaları üzrə qanunvericilikdə aparılan son dəyişikliklərin Azərbaycanda biznes mühitinə müsbət təsiri, bu sahədə rəqabətin və şəffaflığın daha da artırılması və sahibkarlara yaradılmış geniş imkanlar mövzusunda dövlət qurumları, sahibkarlıq subyektləri və aparıcı konsaltinq şirkətlərinin nümayəndələrinin iştirakı ilə KİV-də müzakirələrin və çıxışların təşkil edilməsi</p> | Hər ay | İİTKM, İqtisadiyyat Nazirliyi (AİBNDX, KOBİA) | Rəşad Hüseynov, Əhməd Həsənov | |

| | | | | | |
|--|--|---|--|--|--|
| | | | <p>2.8. Aparıcı konsaltinq şirkətləri, biznes assosiasiyaları və digər təşkilatların nümayəndələri ilə onlayn görüşlərin keçirilməsi, qanunvericilikdəki yeniliklər və qanunvericiliyin tələblərinin izah olunması və bu sahədə müzakirələrin aparılması ilə bağlı aşağıdakı tədbirlərin görülməsi:</p> | | |
| | | <p>2.8.1. Aparıcı konsaltinq şirkətlərinin, biznes assosiasiyalarının və digər təşkilatların (sorğuda iştirak edən şirkətlər) fəaliyyət sahələri və digər xarakterik cəhətlərinə görə qruplaşdırılması (aparıcı biznes assosiasiyasının (AMCHAM) yaxından iştirakı ilə) və onlayn təlimlərdə iştirak edəcək nümayəndələrin Komissiyanın Katibliyi ilə razılaşdırmaqla müəyyən olunması</p> | <p>15.03.2021</p> | <p>İİTKM, İqtisadiyyat Nazirliyi (AİBNDX)</p> | <p>Rəşad Hüseynov, Əhməd Həsənov</p> |
| | | <p>2.8.2. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.8.1-ci bəndi üzrə müəyyən olunan nümayəndələrin sualları və müraciətlərinin operativ cavablandırılması üçün məsul şəxsin ayrılması, birbaşa qaynar xəttin müəyyən edilməsi, bu barədə məlumatın həmin nümayəndələrə çatdırılması</p> | <p>15.03.2021</p> | <p>İqtisadiyyat Nazirliyi (AİBNDX), İİTKM</p> | <p>Əhməd Həsənov, Rəşad Hüseynov</p> |
| | | <p>2.8.3. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.8.1-ci bəndi üzrə aparılan qruplaşma əsasında aidiyyəti nümayəndələrlə birlikdə (aparıcı biznes assosiasiyasının (AMCHAM) yaxından iştirakı ilə) aşağıdakı məsələləri əhatə edən onlayn görüşlərin keçirilməsi:</p> <ul style="list-style-type: none"> - dövlət satınalma prosesi üzrə ən son dəyişikliklər və qanunvericiliyin tələblərinin əyani şəkildə izah olunması; - dövlət satınalmalarına dair "Doing Business" komandasının hazırladığı hesabatdakı məlumatlarda olan yanlışlıqlara xüsusi diqqətin yetirilməsi və bu məsələlərin qanunvericiliklə tənzimləndiyi müddəaların qeyd olunması; - portalın geniş imkanlarının əyani nümayiş olunması; - iştirakçıların qarşılaşdıqları problemlərin müəyyən olunması və bu sahədə izahların verilməsi. | <p>01.04.2021 02.04.2021 03.05.2021 05.05.2021</p> <p>Hər rüb (zərurət əsasında müvafiq ardıcılıqla görüşlərin keçirilməsi)</p> | <p>İİTKM, İqtisadiyyat Nazirliyi (AİBNDX, KOBİA)</p> | <p>Rəşad Hüseynov, Əhməd Həsənov, Natiq Həsənov,</p> |

| | | | | | |
|--|--|---|--|--|----------------------------------|
| | | | <p>3. Dövlət satınalmalarına dair “Doing Business” komandasının hazırladığı hesabatdakı 2-ci mərhələnin 11-ci (“Müqavilə üzrə kiçik dəyişikliklərin tələb olunması halında Satınalan təşkilat tərəfindən podratçıya əlavə işlərə dair dəyişiklik əmri/qiymətin tənzimlənməsi (variation order/price adjustment) sənədinin verilməsi”) və 12-ci (“İlkin müqavilə ilə bağlı əlavə işlərin birbaşa seçim vasitəsilə eyni podratçıya verilməsi”) prosedurları ilə əlaqədar aşağıdakı tədbirlərin görülməsi:</p> | | |
| | | <p>3.1. Qeyd olunan prosedurlardan irəli gələrək Qanunun daha da təkmilləşdirilməsinə dair təkliflərin hazırlanaraq Komissiyaya təqdim olunması</p> | 01.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), Ədliyyə Nazirliyi | Əhməd Həsənov, Adil Əliyev |
| | | <p>3.2. Qanunun 51.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar faktların müəyyən edilməsi məqsədilə 2019-2020-ci illər üzrə aparılan nəzarət tədbirlərinin nəticələrinin təhlil edilməsi, qeyd olunan qanun pozuntusu aşkar edilən hallar və bu hallarla bağlı görülmüş inzibati tədbirlər barədə hesabatın (11-ci və 12-ci prosedurlarda qeyd olunan hallar ayrı-ayrılıqda göstərilməklə) Komissiyaya təqdim olunması</p> | 01.04.2021 | Maliyyə Nazirliyi | Süleyman Məmmədov |
| | | <p>3.3. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 3.2-ci bəndi üzrə aparılan təhlillər əsasında Qanunun 51.1-ci maddəsinin tələblərinə satınalan təşkilatlar tərəfindən ciddi əməl olunması ilə əlaqədar nəzarət tədbirlərinin daha da gücləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsinə dair təkliflərin hazırlanaraq Komissiyaya təqdim olunması</p> | 01.05.2021 | Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi (AİBNDX) | Süleyman Məmmədov, Əhməd Həsənov |
| | | <p>3.4. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 3.3-cü bəndi üzrə hazırlanmış təkliflər əsasında müvafiq tədbirlərin görülməsi və bu barədə rüblük hesabatın komissiyaya təqdim olunması</p> | 2021-ci ilin II yarımilliyi | Maliyyə Nazirliyi | Süleyman Məmmədov |
| | | <p>3.5. Qanunun 51.1-ci maddəsinin tələblərinə satınalan təşkilatlar tərəfindən ciddi əməl olunması və bu tələblərin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar üzrə müqavilənin şərtlərinin dəyişdirilməsi qaydası barədə satınalan təşkilatlara bildirişlərin göndərilməsi</p> | 01.04.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX) | Əhməd Həsənov |

| | | | | | | |
|--|--|--|--|-----------------------------|--|----------------------------------|
| | | | <p>4. Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində məsuliyyətin artırılması və əlavə məsuliyyətlərin müəyyən edilməsi ilə bağlı təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi</p> | 01.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), Ədliyyə Nazirliyi | Əhməd Həsənov, Adil Əliyev |
| | | | 5. Portalın təkmilləşdirilməsi və funksionallığının artırılması ilə bağlı aşağıdakı tədbirlərin görülməsi: | | | |
| | | | <p>5.1. Dövlət satınalmalarına dair "Doing Business" komandasının hazırladığı hesabatdakı məlumatlar əsasında dövlət satınalmaları üzrə vahid internet portalının funksional diaqnostikasının aparılması (stres-testlərin keçirilməsi), müvafiq funksiyaların mövcud və işlək vəziyyətdə olmasına dair hesabatın (müvafiq linklər göstərilməklə) hazırlanaraq Komissiyaya təqdim olunması</p> | 01.04.2021 | VXSİDA, İqtisadiyyat Nazirliyi (AİBNDX) | Fariz Cəfərov, Əhməd Həsənov |
| | | | <p>5.2. Portalın fəaliyyətini təkmilləşdirərək satınalma prosedurlarında çevikliyin və şəffaflığın artırılması, o cümlədən ictimai nəzarət imkanlarının genişləndirilməsi və əyani təlimlərin təşkilinə dair təkliflərin hazırlanaraq Komissiyaya təqdim olunması</p> | 01.05.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), VXSİDA | Əhməd Həsənov, Fariz Cəfərov |
| | | | <p>5.3. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 5.2-ci bəndi üzrə hazırlanmış təkliflər əsasında müvafiq tədbirlərin görülməsi və bu barədə rüblük hesabatın Komissiyaya təqdim olunması</p> | 2021-ci ilin II yarımilliyi | İqtisadiyyat Nazirliyi (AİBNDX), VXSİDA | Əhməd Həsənov, Fariz Cəfərov |
| | | | <p>5.4. Portala daxil olan zaman istifadəçilərə ilk olaraq bu Fəaliyyət Planının 4-cü bölməsinin 2.2-ci bəndi üzrə hazırlanan təqdimatların təqdim olunması və müvafiq materiallara baxıldıqdan sonra portala keçid etmək imkanının yaradılması</p> | 15.03.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), VXSİDA | Əhməd Həsənov, Fariz Cəfərov |
| | | | <p>5.5. Bu Fəaliyyət Planının 4-cü bölməsində qeyd olunan qanunvericilik aktlarına dəyişikliklər qüvvəyə mindikdən sonra portalda müvafiq dəyişikliklərin aparılması</p> | 01.04.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), İTKM | Əhməd Həsənov, Rəşad Hüseynov |

| | | | | | | |
|--|--|--|--|---|---|--|
| | | | <p>6. Dövlət satınalmalarına dair “Doing Business” komandasının hazırladığı hesabatda sorğunun nəticələrinə görə müəyyən edilmiş müqavilələr, o cümlədən ödənişlərlə bağlı gecikmələrin aşkar edilməsi üçün 2019-2020-ci illər üzrə satınalmaların seçmə üsul ilə təhlil edilməsi, qanun pozuntusu aşkar edilən hallarla bağlı inzibati tədbirlərin görülməsi və bu barədə rüblük hesabatın Komissiyaya təqdim olunması</p> | Hər rüb | Maliyyə Nazirliyi | Süleyman Məmmədov |
| | | | <p>7. Dövlət satınalmalarına dair “Doing Business” komandasının hazırladığı hesabatda qeyd edilmiş və mövcud Qanunda irihəcmlə dəyişiklik tələb edən indikatorların, o cümlədən şəffaflıq və intizamlılıq səviyyəsini artıran, dövlət vəsaitindən səmərəli istifadəni təmin edən, sui-istifadə hallarını minimallaşdıran, nəzarət imkanlarını genişləndirən, satınalmaların tam elektronlaşmasına keçidi təmin edən “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin aidiyyəti üzrə təqdim edilməsi və razılaşdırılması</p> | 01.05.2021 | İqtisadiyyat Nazirliyi (AİBNDX), Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi | Əhməd Həsənov, Adil Əliyev, Fikrət Şirinov |
| | | | <p>8. Bu Fəaliyyət Planının 4-cü bölməsinin 8-ci bəndində qeyd olunan yeni qanun layihəsi qüvvəyə mindikdən sonra sahibkarların, satınalan təşkilatların və ictimaiyyətin məlumatlandırılması üçün müvafiq kommunikasiya strategiyasının (görüşlər, təlimlər, təqdimatlar, bildirişlərin göndərilməsi və s.) hazırlanması və təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunması</p> | Müvafiq qanunlar qüvvəyə mindikdən sonra 1 ay ərzində | İqtisadiyyat Nazirliyi (AİBNDX), İİTKM | Əhməd Həsənov Rəşad Hüseynov |